


RAFIQ YUSIFOĞLU

# ANA DİLİM

ƏZİZ BALALAR, SİZİN  
BÜTÜN GƏLƏCƏK  
UĞURLARINIZ DİLİMİZİ  
NECƏ ÖYRƏNMƏYİNİZDƏN  
ASILIDIR. BU DİLİ  
ÖYRƏNİN, ONU SEVIN!





Hər bir xalqın milliliyini, mənəvi dəyerini yaşıdan, inkişaf etdirən onun dilidir. Dilimiz zəngindir, çox ahəngdar dildir. Dilimizin söz ehtiyatı çox böyükdür. Qrammatika sahəsində həddindən artıq böyük nailiyyətlərimiz var. Şəxsən mən bu dili çox sevirəm.

Heydər ƏLİYEV

GÖYƏRÇİN

ISSN-0207-4710  
2007-ci il

RƏSSAMLAR:  
İlqar  
Afər

Əziz balarlar, "Ana dilim" adlı bu kitab 2002-ci ildə "Göyərçin" in kitabxanası seriyasından çap etdiyimiz "Söz çəməni" toplusunun təkmilləşdirilmiş variantıdır. Zamanın, dövrün tələbi ilə əserin yeni nəşrini hazırlamaq zərurəti ortaya çıxdı. Ümid edirik ki, Azərbaycan dilinin incəliklərini, onun qrammatikasını öyrənməkdə bu kitab yardımçıınız ola biləcəkdir.

RAFIQ YUSIFOĞLU

# ANA DİLİM



"GÖYƏRÇİN" IN KİTABXANASI  
BAKİ - 2007

## "Qurani-kərim"dan

Ey Rəbbim! Dilimdəki düyünləri aç ki,  
sözümüz yaxşı anlaşınlar.

## ANA DİLİ

Ananın özü kimi  
Ana dili müqəddəs.  
Damarımızda qandı,  
Ciyərimizdə nəfəs.

Şirin layla eşidib,  
Körpə dinclik tapıbdır.  
O dil ana südüylə  
Ruhumuza hopubdur.

Bəxtəvər ömrümüzün  
Mənasına dönübdür.  
Müqəddəs ruhumuzun  
Aynasına dönübdür.

Ana dili qurbanətdə  
Vətənə döne bilər.  
Düşmənlərin başına  
Mermi tək enə bilər.

Odur ən çətin anda  
Köməyimizə yetən.  
Ana dili yoxdursa,  
Nə ana var, nə vətən...



Bəli, ana dili hər bir insan üçün müqəddəsdir. Bu dil analarımızın südü və layları ilə qanımıza hopmuşdur.

Dil olmasa insanlar bir-biri ilə necə əlaqə saxlaya bilərdilər? "Hər bir insan öz dilinin altında gizlənib", "Necə dil bilirsənə, o qəder insansın" kəlamları tesadüfi yaranmamışdır. "Dilin bilmək" ifadəsi də göydəndüşmə deyildir. Görkəmlı alim Pifaqor tesadüfi demirdi ki, hər hansı xalqın xarakterini öyrənmək istəsən, ən əvvəl onun dilini öyrənməlisən.

Doğrudan da, xalqı, onun folklorunu, məişətini, adət-ənənələrini öyrənmək üçün birinci növbədə onun dilini bilmək lazımdır.

Bizim ana dilimizin - Azərbaycan dilinin çox qədim bir tarixi vardır. Bu dil uzun müddət "Türk", "Türk dili", "Türkçə", "Azərbaycan Türkçəsi" kimi işlənmişdir. Dilimizə zaman-zaman türk dili söylənilməsi də tesadüfi deyildir. Ona görə ki, bu dil türk dilleri ailəsinin qərbi qrupuna mənsub ən zəngin, ən qədim qollardan biridir.

Böyük rus şairi M.Y.Lermontov dilimizə çox yüksək qiymət vermiş, onu bütün dünyada geniş yayılan fransız dili ilə müqayisə etmişdir. Lermontov belə qənaətdə idi ki, fransız dili ilə Avropanı gəzmək mümkün olduğu kimi, Azərbaycan dili ilə də bütün Qafqazı, elecə də Asiyani gəzmək mümkündür.

Azərbaycan ədəbiyyatının ən gözəl inciləri bu dilde yaranmışdır. İlk yazılı abidəmiz sayılan "Kitabi-Dədə Qorqud" dilimizin qədimliyi və zənginliyindən xəber verir. Ulu Nizamının bu dildə yazdığı əsərlər əlimizə gelib çatmasa da, o, ana dilimizi çox yüksək qiymətləndirmişdir. Qədim dövrlərde yaşamış Nəsiminin, Xətainin, Füzulinin və başqlarının əsərləri Azərbaycan dilinin ən qəder geniş imkanlara malik olduğunu göstərən danılmaz faktlardır. Şah İsmayıllı Xətainin hakimiyəti illərində Azərbaycan dili dövlət dili səviyyəsine qalxmışdır.

Molla Penah Vaqifin, Qasim bay Zakirin, Nəbatinin, Qurbaninin, Xəstə Qasımın, Sarı Aşığın, Aşıq Alının, Aşıq Ələsgərin və onlarca digər el sənətkarlarının əsərlərində dilimizin saflığı, onun

ifadə zənginlikləri insanı heyətləndirir.

Həmişə görkəmlı şairlerimiz, yazıçılarımız, alımlarımız Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparmışlar. Mirzə Fətəli Axundov yeni Azərbaycan əlifbasının yaradılması ideyasını ortaya sürmüş, çox-çox sonalar bu arzunu həyata keçirmək mümkün olmuşdur. Cəlil Məmmədquluzadənin "Molla Nəsreddin" jurnalını "Sizi deyib gəlmışəm" məqaləsi ilə açması da təsadüfi deyildi. Zaman-zaman dilimizi unutdurmağa çalışanlara Mirzə Cəlil çox tutarlı cavablar verirdi.

"Molla Nəsreddin" jurnalında bir karikatura verilmişdi. Şəkildə təsvir olunurdu ki, bir kişinin ağını zorla ağıb ora dil yerləşdirmək istəyirlər. Kişi isə qısqıra-qısqıra deyir ki, ay qardaşlar, mənim ağızımda öz dilim var!

Cəlil Məmmədquluzadə bu karikatura ilə dilimizi unutdurmağa çalışanlara qarşı üsyan edirdi. Görkəmlı edib "Ananın kitabı" əsərində bütün insanları öz dillərini mükəmməl öyrənməyə səslenirdi. Sabırın şeirləri dilimizin gözəlliyinin tentənəsi idi...

Mirzə İbrahimovun, Əli Vəliyevin, Süleyman Rəhimovun, Mehdi Hüseynin, İlyas Əfəndiyevin, Ənver Məmmədxanlıının, Süleyman Rüstəmin, Mikayı Müşfiqin, Səməd Vurğunun, Rəsul Rzanın, Şəhriyarın, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın və başqa bu kimi sənətkarlarımızın əsərlərində Azərbaycan dili dəqiq şəlaləsi kimi çağlayır...

Dilimizin saflığı uğrunda mübarizə aparan əməkməlli liderimiz Heydər Əliyev həmişə yazıçılar, şairlər, şəhər adamlarına himayədarlıq edirdi. Yeni mərhələdə Azərbaycan dilinin inkişafına dövlət qayğısı mehz dahi öndərimizin adı ilə bağlıdır.

Nə yaxşı ki, indi müstəqil Azərbaycan Respublikası, onun dövlət dili, yeni əlifbasi var...

Əziz balalar, ana dilimizin zənginliklərini, incəliklərini öyrənmək hamımız üçün vacibdir. Bu yol da sizin hamınıza uğurlar arzulayıram...



## SƏS PƏTƏYİ

Biri var idi, biri yox idi, dünyada çoxlu səs var idi. Bu səslərin hərəsi bir tərefdə yaşayırırdı. Biri çayın şiriltisində, biri gölərin gurultusunda, biri yağışın səsində, digeri quşların prilitsində, anıllanın vizültisində, başqa birisi küleyin viytlisində...

Nə isə, dünyada çoxlu səsler var idi və bu səsler ayrı-ayrılıqla yaşayırırdar.

İnsan səsleri dinlədikcə valeh olur, öz səsini də tabietin səslerinə qoşurur.

Qərinələr, esrlər bir-birini əvəz etdi. İnsan heyvanları, quşları, arıları əhliləşdirdiyi kimi, səsleri də əhliləşdirmek istədi. O, hər səsi bir hərfə qeydə aldı. Beləliklə, gözəl bir səsler çələngi alındı.

Səsler havada uçuşur, arılar kimi vizildaşırdılar. Bunu görən insanın ağlına qəribə bir fikir gəldi. O, arılarla pətək düzəltdiyi kimi, səsler də bir yerə yığmağa çalışdı. Səsler arılar kimi uçuşub onun düzəltdiyi səs pətəyinə "Əlifba"nın başına yığışdırılar. İnsan o səslərin hərəsini bir hərfə qeydə aldı. Səsleri ifadə edən bu herflər yan-yana düzüldükce, gözel-gözel sözler yarandı. Arı pətəyində bal hazırladığı kimi, səs pətəyində də şirin-şirin sözler hazırlanırdı. Bu sözler insanların dilinin bəzəyinə çevrildilər. Ana, ata, bacı, qardaş, oğul, uşaq, bal, bala, vətən, yurd, el-oba, xalq... sözleri yan-yana düzüldülər. Müxtəlif hərfələr bir-biri ilə çiycinçiyinə verdikcə yeni-yeni kəlmələr yarandı. Bu sözler müqəddəs ana dilini əmələ getirdilər. Bal şirin olduğu kimi, ana dilinin sözləri də şirindir. Ona görə ki, bu sözlər sehrlili səs pətəyinin şəhdi-şirəsidir...



### "ƏLİFBA" M

Oxumağı, yazmağı  
Öyrenmişəm təzəcə.  
Misra cığırılar üstde  
Baxışlarıam gəzecək.

Kitablar həsrət ilə  
Yolumuzu gözləyer.  
Sən dönmüsən gözümde  
Sehrlili bir güzgüyə.

"Əlifba" m, ay "Əlifba" m,  
Ömrüme yaraşıqsan.  
Gözlərimdə təbəssüm,  
Ürəyimdə işıqsan.

"Əlifba" m, ay "Əlifba" m,  
Bir sehrlili açarsan.  
Elmin qapılarını  
Üzümüze açarsan.

Səni tanımadımdan  
Həyatda çox bürdədim.  
Səninlə dost olanдан  
Artıb gücüm, qüdrətim.

Kitablar ruhumuzda  
Fırtına qoparacaq.  
Sətir cığırılar bizi  
Zirvəyə aparacaq.

"Əlifba" m, ay "Əlifba" m,  
Bir sehrlili açarsan.  
Elmin qapılarını  
Üzümüze açarsan...

Ay aman, gözləyirmiş  
Kitabda bizi nələr?  
Açıllib üzümüze  
Qiymətli xəzinələr.

Sətirlər arasında  
Nələr, nələr görərəm?  
Məna çiçəklərini  
Baxışımıla dərərəm.

"Əlifba" m, ay "Əlifba" m,  
Ömrüme yaraşıqsan.  
Gözlərimdə təbəssüm,  
Ürəyimdə işıqsan.

"Əlifba" m, ay "Əlifba" m,  
Bir sehrlili açarsan.  
Elmin qapılarını  
Üzümüze açarsan...

# FONETİKA

## SAITLƏR

"A"ni lağa qoyeraraq  
"I" dedi:  
-Mən incəyəm.  
Hərflər arasında  
Mirvariyyəm, inciyəm.  
"E" də, "Ə" də incədi,  
"Ö" də, "Ü" də incədi...  
"I"nin kobud sözündən  
Qalın səsler incidi.  
Elə bil "Əlifba"nın  
Üstüne zülmət çökdü.  
Qoymadı dil-boğaza,  
"I" üyüdü, "I" tökdü...  
Dedi ki, sən qalınsan,  
"O" da, "U" da qalındı...  
"I" sizdən də betərdi.  
"A" küsdü,  
"A" alındı.

Söyledi:  
- "Əlifba"nın  
İlkin səsi mənəm, mən.  
Bil ki, bütün səslerin  
Sərkərdesi mənəm, mən.  
Nə olsun ki, incəsen,  
Dostum, çəkmə özünü.  
İlkı mən, sonu mənəm  
"Ana", "Ata" sözünün.  
Nə olsun ki, qalınam,  
"A"yam, "A"yam, "A"yam  
mən.  
Hər səs bir ulduzdusa,  
Şəfəq saçan ayam mən.  
Utan kobud sözündən,  
Yana-yana qal indi.  
"Ana" sözünə qalın  
Deyən özü qalındı...



## SAMİTLƏR

Eşitmirsən, kar samit?  
Gözün görmür, kor samit?  
Başına nə gətirdin  
İmtahanda gör, samit?  
Saitlərə qoşulub,  
Sözdən çələng hör, samit!

## NİTQ HİSSƏLƏRİ

Dilin ən böyük vahidi nitq adlanır. Nitq isə ayrı-ayrı hissələrdən ibarətdir... Bu hissələr birləşərək nitqi əmələ getirir...

### İŞİM



Bu dünyada nə varsa:  
Ağac, torpaq, daş, adam...  
Hər şey, hər şey isimdi,  
İsim addı, mən adam.  
Budaq mənəm, bar mənəm,  
Alma, heyva, nar mənəm.  
Həm tikən, həm gülin mən,  
Qarışqayam, filəm mən.  
Həm quzuyam, həm otam,  
Həm suyam, həm də odam.  
Maşın mənəm, at mənəm,  
Quş mənəm, qanad mənəm.  
Günəş mənəm, ay mənəm,  
Bulaq mənəm, çay mənəm.  
Səmayam, ulduzam mən,  
Oğlanam mən, qızam mən.  
Ocaq mənəm, köz mənəm,  
Çörək mənəm, duz mənəm.



Anayam, atayam mən,  
Dənizəm, adayam mən.  
Canam, ruham, bədənəm,  
Həm xalqam, həm vətənəm.  
Nəfəs mənəm, can mənəm,  
Damar mənəm, qan mənəm.  
Elan elə eşq mənə!  
Ürek mənəm, eşq mənəm.  
Göz də, qas da isimdi,  
Gözde yaş da isimdi.  
Dil mənəm, dodaq mənəm,  
Büzməyin dodaq mənə.  
Üreklerin oduyam,  
Mən hər şeyin adiyam.  
Bildinizmi kiməm mən?  
Mizrabam mən, siməm mən...  
Əşyaların adiyam,  
İsiməm, isiməm mən...

### SİFƏT

Sifatəm, hər bir şeyin  
Əlameti mənəm, mən.  
Ürəyə düşən həsrət,  
Saça düşən dənəm mən.  
Həm sağlam, həm xəstəyəm,  
Həm soyuq, həm istiyəm.  
Çürük mənəm, saf mənəm,  
Bulanıq, şəffaf mənəm.  
Doğmayam mən, yadam mən,  
Ağızlarda dadam mən.



Cavan mən, qoca mənəm,  
Alçaq mən, uca mənəm.  
Dərin mən, dayaz mənəm,  
Qara mən, bəyaz mənəm...  
Hər şeyin rəngi mənəm,  
Ən varlı, zengin mənəm.  
Əlamət bildirirəm,  
Genişəm mən, daram mən.  
Axtarsanız, dünyanın  
Hə yerində varam mən...

### SAY

Yerde, göyde nə varsa,  
Gərək hər gün sayam mən.  
Həm miqdər, həm sıranı  
Bildirirəm, sayam mən.  
Rəqəmləri vurarsan,  
Rəqəmləri bölersən.  
Mən olmasam, əşyanın  
Sayını nə bilərsən?  
Məni saya salmasan,  
Sayları itirərsən.  
Günleri itirərsən,  
Ayları itirərsən.  
Yaşını unudarsan,





## EVƏZLİK

Çətincə düşanların  
Kömeyinə galıram.  
Neçə nitq hissəsinə  
Əvəz edə bilirəm.  
Mən isimin, sifətin,  
Sayın, zərfin dostuyam.  
Neçə-neçə növüm var,  
Öz işimde ustayam.  
Ne əmr etsən, hazırlam,  
Dəma həvəsim yoxdu.  
Əvəzliyim, evəzlik,  
Mənim evəzim yoxdu...

## ZƏRF

Dost, məni oxşadısan  
Gah sıfətə, gah saya.  
Kimliyimi bilməzsən  
Feli salmasan saya.  
Sən ona sual versən,  
Necə? Ne zaman? Harda?  
Tez məni göstərəcək,  
Dost dostu qoymaz darda.  
Mən nitq hissəlerinin  
Ərköyünil, tərsiyim.  
Felin silahdaşıyam,  
Hərəkətin tərzim.  
Başqa növbədən də var:  
Kəmiyyət, zaman, yerəm.  
Felsiz mən çetin ki,  
Sualə cavab verəm...

## QOŞMA

Leksik mənam yoxsa da,  
Çetin ki, boş duram mən.  
Sözlərə qoşularaq  
Məna yaradıram mən.

## BAĞLAYICI

Adım bağlayıcıdır,  
Sanmayın ki, körpəyəm.  
Cümlelərin, sözlərin  
Arasında körpüyəm.

## ƏDAT

Ədatam, məqamında  
Kömeye gelirəm mən.  
Sözlərin mənasını  
Artırıa bilirəm mən...

## A MÜBTƏDA

Cümle yumruğa bənzər,  
Üstündə var beş barmaq.  
Kimdən soruşsan, deyər:  
Mübtədədi baş barmaq.  
Onsuz günüm olmasın,  
Xəbərə sirdaşam mən.  
Mübtədayam, mübtəda,  
Başlanğıcam, başam mən.  
Atalar deyib: olar  
Kişinin bir sıfəti.  
Hayanda olsam belə,  
Mən dəyişmərəm qəti.  
Adlıq haldan savayı  
Başqa hala düşmərəm.  
Cümleinin harasından  
Olsam da, dəyişmərəm.  
Cümle üzvlərinin  
Əlasiyam, xasiyam.  
Cümle bir ailədi,  
Mən onun başçıyıam.

## CÜMLƏ ÜZVLƏRİ

## XƏBƏR

Bilmək isteyirsənə  
Mən cümlədə neçiyəm,  
Heç vaxt bunu unutma:  
Xəbərəm, xəberçiym.  
Həmişə, ömrüm boyu  
Dil-dodaqla gəzərəm.  
Mən cümlədə qayğıkəş  
Bir anaya bənzərəm.  
Çiyinmə çox-çox ağır  
Bir yük götürürəm mən.

Hər tərəfdən, hər yandan  
Xəbər getirirəm mən.  
Məni tapsan, asanca  
San bir fikrə gələrsən.  
Mübtədanın hansı söz  
Olduğunu bilsən.  
Məni tapa bilməyən  
Avaradı, fərsizdi.  
Xəbəri tanımayan  
Dünyadan xəbersizdi...

## TAMAMLIQ

Mən cümlədə işimi  
Dürüst, tam anlıyram.  
Sözü dəqiqləşdirir,  
Fikri tamamlıyram.  
Deyin, ne vaxt xəberin  
Kömeyinə gelmirmə!  
Təkcə adlıq, yiyelik  
Halda ola bilmirəm.  
Tamamlığam, tamamlıq,  
İşimdən zövq alıram.  
Həm vasitəli, həm də  
Vasitəsiz oluram.  
Xəber mənə möhtacdı,  
Gözləri qalib yolda.  
Vasitəliyəm yönük,  
Yerlik, çıxışlıq halda.  
Təstirlik haldayaşsə,  
Vasitəsizəm demək.  
Fikrin ifadəsinə  
Hər vaxt edirəm kömək...



## TOYİN

Mən həmişə öndəyəm,  
Haqqım çatır öyünəm.  
Əlamət bildirirəm,  
Teyinəm, mən tayinəm.  
Nitq hissəsi deyiləm,  
Mənə yaxşı-yaxşı bax.  
Sifət oxşasən da,  
Cümələ üzvüyəm ancaq.  
Hansi bir cümlə üzvü  
Düzəlibse isimdən,  
Oluram onu təyin  
Eləmək həvəsində.  
Cümələ üzvərləri  
Nura bələyən mənəm.  
Mübtəda şahdir, onu  
Təyin eləyən mənəm...

## ZƏRFLİK

Zərfliyem, mən zərfliyem,  
Özün çekir zəf niyə?  
Biz onunla qohumqı,  
Olsa da kökümüz bir.  
Hərənin öz yeri var,  
Deyilik ikimiz bir.  
Dediymən dönəmərəm,  
Vurursunuz üz niyə?  
O, nitq hissəsidirsa,  
Men də cümlə üzvüyəm.  
Feli xəber dostumdu,  
İsimlərle işim yox.  
Gah tərz, gah yer, gah zaman  
Bildirirəm, işim çox.  
Gah kəmiyyət oluram,

## VERGÜL

Çoxluca gül dərirəm.  
Səbəb də bildirirəm,  
Məqsəd də bildirirəm.  
Xəber hayayı yere  
Çeviribmi üz mənə?  
Onu izah edirəm,  
Möhtacdı baş üzv mənə...

## DEFİS

Mən tirenin yanında  
Balacayam, körpəyem.  
Əks, yaxın mənəli,  
Bir də təkrar sözlərin  
Arasında körpüyem.

## APOSTROF

Mən də apostrofam,  
Bənzəsem də vergülə,  
Oxşarlıq tapmazsınız  
İşimizdə bir gile.  
Axi hər işaretin  
Vardır öz vəzifəsi.  
Uzun tələffüz ələ  
Yanımda olan səsi...  
Of, of, apostrof,  
Səni gözləyir  
Katastrof...

## DURĞU İŞARƏLƏRİ

### NÖQTƏ

Ele bil qara xaldı  
Nöqtə sözün sonunda.  
Baxma kiçikliyinə,  
Xidməti var onun da.  
Heç nə gereksiz deyil,  
Hər şeyin öz yeri var.  
O olmasa, cümlələr  
Bir-birinə qarışar.  
Nöqtə var isə əger  
Cümələ bitib deməli.  
Onun durduğu yerdə  
Biz də dayanaq gəlin.

### QOŞA NÖQTƏ

Bənzəyir gözdən düşən  
Bir cüt yaşa nöqtələr.  
Qarışqa gözləridir  
Sanki qoşa nöqtələr.  
Qoşa nöqtə fonar tək  
Cümələ içində yanır;  
Nöqtələr arasından  
Təze fikir boylanır.

### NÖQTƏLİ VERGÜL

Mən də qoşa nöqtə tek  
Bir cüt gözəm, bəri dur!  
Alt gözümüzdən yaşı axır,  
Üst gözüm qupqurudur.



### ÜÇ NÖQTƏ

Cümələ var qarşısını  
Bir nöqtə kəsə bilmir.  
Cümlələrin sonunda  
Üç nöqtəyə baxın bir!  
Nöqtələrin dediyi  
Sözləri arif anlar.  
Sanki hansı fikrinə  
Ayaq izidir onlar...

### TABESİZ MÜRƏKKƏB CÜMLƏNİN BİRİNCİ TƏRƏFİ İLƏ İKİNCİ TƏRƏFİ ARASINDA SÖHBƏT

Qərq eləsin xoş ətrinə hər gül bizi,  
Qoy soyuqluq duyulmasın aramızda.  
İki yere böle bilmez vergül bizi,  
Təki nöqtə qoyulmasın aramızda...

### NİDA

Çox zaman cümlələrin  
Sonunda olur nida.  
Nöqtə üstündə duran  
Dirəyə bənzər o da.  
Sevinc, qorxu, həyəcan,  
Təəccüb oyadır bizdə.  
Onu görçək titrəyir  
Ürək də, dil də, söz də.

### TİRE

Bu tiredir, yazanda  
O da işe yarayar.  
İki defis alınar  
Onu bölsən yarıya.

## SUAL

Sual bizim nidanın  
Qocalığıdı bəlkə?  
Beli tamam bükülüb,  
Bir gör düşüb nə kökə?  
Duruşu salır bizi  
Çox zaman dike, dağa.  
Sözlərimi biçəcek? -  
Bənzəri var orağ'a.  
Yorulmur, hey soruşur  
Deyingən bir qarı tək.  
Ona cavab verməyə  
Sözlər tapasən gərək...

## SUAL, NİDA

Nidaya bax, sualla  
O yanaşı duranda,  
Daha kəsərlər olur  
Deyilən sözlər onda.

## DIRNAQ İŞARƏSİ

Sözlərin mənasını  
Bəzən dəyişirəm mən.  
Yaxşını saldırmağa,  
Fərqi olmasın pisdən.

# DİLİMİZİN SÖZLERİ

Elin də tarixi var,  
Dilin də tarixi var.  
İgid odur xalqının  
Keçmişindən söz açı.  
Dil - tükənməz xəzinə,  
Mənə - kılıd,  
Söz - açar.  
Söz ləpədir, dalğadır,

Dil ümməndir, dənizdir.  
Dilimizin sözleri  
Müqəddəsdir, əzizdir.  
Sözün hər cəlalarında  
Həyatın sehri vardır.  
Söz babaların bizi  
Qoymuş yadigaridir.  
Halal ocağımızda  
Közü qorunmalıyıq.  
Sözü yaşatmalıyıq.  
Sözü qorunmalıyıq.  
Kim ki, sözü unutdu,  
O, həyatda uduzdu.  
Söz dil kəhəşanında  
Işıq saçan uluduz...



## HERİK ŞUMU

Payızda kotanla  
Torpağa salıb iz,  
Bu yeri şumlayıb,  
Qoymuşq dincə biz.  
Herik şum qış boyu  
Dincini alacaq.  
Baharda sapına  
Yararlı olacaq.

## SADAQ

Bəbam bark hazırlaşır  
Ox atmaq yarışına.  
Baxıb heyran qalıram  
Onun her vuruşuna.  
Yaydan üzülen oxlar  
Düz hədəfe deyir, bax.  
O qəder atdı, atdı,  
Təmam boşaldı sadaq.  
Məndən xahiş elədi:  
Olum sənə sadaq!  
Get oxları getir yığ,  
Ox qabına - sadaq...

## KOĞA

- Koğaya bax, koğaya,  
Elə bil ki, çələkdi.  
Kim mənə kömək etsə,  
Pay bölgəndə şərikdi.  
Götür koğəni elə,  
Bağça gedək, ay Elçin!  
- Koğa nəyə gərkədir?  
- Budağı eymək üçün.  
- Niye ayaq budağı?  
- İndi baxıb görərsən.  
Mən budağı eyerəm,  
Şən gilanar dərərsən.



## DƏRYAZ

Gəzir biçənəyi  
Şənən baba hər yaz.  
Gedir ot çalmağa  
Əlində bir dəryaz  
Dəryaz nədir, nənə?  
Biy, başıma xeyir.  
Bilmir dəryaz nədir,  
Bu uşaq nə deyir?  
Ona kərənti də  
Söyləyirler, Araz.  
Ay şəhərli oğlan,  
Ot biçəndi dəryaz.

## SİCİM VƏ ÇATI

Onların ikisi də  
Qazıldən hörlülər, bax;  
Sicim upuzun olur,  
Çati gödəkdir ancaq.  
Odun, ot yükleyirlər  
Sicimlə at-ulağa.  
Çati gərək nerqərin  
Buzov ilə balığa.  
Kim onların başını  
Çatılayır, bağlayır,  
Dördülü memələrdə  
Özüne süd saxlayır.

## XAMA VƏ QAYMAQ

- Bişiribdir nənəm fətir,  
Xama gətir, qaymaq gətir.  
- Qaymaq nədir, xama nədir?  
- İkiş də el sözüdür.  
Qaymaq bışmış südün üzü,  
Xama ciy südün üzüdür.

## ÖRÜŞ

Yazda ot bollanacaq,  
Çör-cöp də ballanacaq.  
Quzum toğluya dönüb,  
Örüşə yollanacaq.  
Bu ne yaxşı örüşdü,  
Otu boldu, genişdi.  
Soruşdum: - Örüş nədir? -  
Hamı mənə gülüşdü.  
Babam çeşməyi taxdı,  
Dönüb üzümə baxdı:  
- Məger nəvəm bilmir ki,  
Örüş geniş olaqdır?

## KIRKİRE

Sən qədim dəyirmansan,  
İşlərsən qol gücünə.  
Bir ovuc dən tökmüşəm  
"Göbəyinin" içinə.  
Nə getmişən fikirə?  
Fırlan, fırlan, kirkirə!  
Üyünüb dönür una,  
Səni fırlatıqca mən,  
Alt daşla üst daşının  
Arasında qalan dən.  
Dalğalar kimi kükrə,  
Fırlan, fırlan, kirkirə!

## TEŞİ

Fırlandıqca bu teşi,  
Yunu sıyrır, eşir.  
Hörümçək tək hördüyü  
Tordan tutub sallanır.  
Əyirdiyi ip onun  
Ortasına dolanır.  
İşə salıb teşini,  
Nənəm durub o başdan.  
İp dolu cübüd bədən  
Yoğundu köpüş basdan.  
Zaman keçib, qocalıb,  
Muzeya düşüb teşi.  
Maşınlar görür bir vaxt  
Onun gördüyü işi.

## BADİŞ

Toyuğun ayağında  
Üzüyə bax, üzüyə.  
Heç belə də şey olar?  
Hamı güldü Həziyə.  
Üzük deyil, bəs nədir?  
Bax, əskidi, badişdi.  
Çəpərdən aşib gedir,  
Çıl toyuq çox nadincidı.  
Biz bu əskini onun  
Ayağına tikmişik,  
Qonşunun toyuğuyla  
Düşməsin tay-dəylişik.

## AXUR

Axşamlar yorğun-arğın  
Qayıdanda naxırdan,  
İneyin gözü gəzir,  
Görsün nə var axurda?  
- Axur nədir, ay baba?  
Eşitmirsən, cavab ver.  
- İneyin qabağına  
Ot, əlef qoyulan yer.  
Mənim ağıllı nəvəm,  
Başa düşdünmü?  
- Bəli.  
Axur malın, ineyin  
Boşqabidir deməli...

## DOVLA

Qişın bu vədəsində  
Hardandı bu çıçıklık?  
Çəmən bilib, doylanın  
Yanına qaçma, kəklik!  
Qayıt, o çəmən deyil,  
Ovçu quran dovladı.  
Söze baxmayıb getdin,  
O da səni ovladı...

## ƏRSİN, OXLOV VƏ SAC

- Kim bilir cavab versin:  
Nəyə lazımdır ərsin?  
- Bunu bəbə də bilir,  
Çətin nə var ki, burda?  
Ərsinle doğrayırlar  
Xəmiri xırda-xırda.  
Kəndimizdə görmüşəm  
O qəribə dəməri.  
Nənəm onunla kəsib,  
Kündəleyir xəmiri.  
- Bəs onda oxlov nədi?  
- Oxlov? Kündəni yayan.  
- Düzdür, sən sualıma  
Cavab ver görüm, oğlan:  
Söyla görüm sac nədi?  
- Sac çörək bişirəndi.  
Doğru cavablarımıza  
Bir yuxa düşür indi?  
- Düşür...  
- Onda tez elə,  
Nənenin yanına qaç.  
De ki, xəmir eleyib,  
Ocaq üstə assin sac...

## KƏRƏ-KÜRƏ

- Kərə qoynun tayın gördüm,  
Kürəni görmək gərək.  
Kərə nədi, kürə nədi?  
Bilirsənsə de görək!  
- Kürə qulağı uzundu,  
Kərə qulağı gödək...

## QƏZİL

Fırıldam cəhrəni,  
Əyirdim, nazıldı.  
Ancaq bu yun deyil.  
- Bəs nədi?  
- Qəzildi.  
- Keçinin tüküne  
Qəzilmi deyirlər?  
- Hə.  
- Ondan corabımı  
Toxuyub geyirlər?  
- Yox,  
Nənəm gülərək  
Başını buları:  
- Qəzil yun deyil ha,  
Adamı dalayı.  
Ancaq biz onun da  
Xeyrini görürük.  
Qəzildən ya sicim,  
Ya çatı hörürük.

## CİRƏ

Başqa çəremiz yoxdu,  
Azdisa azuqəmiz,  
Cirəyle işlədərik  
Əti, yağı, qəndi biz.  
- Cire nədir?  
- Qənaət.  
Adamlar az yeyirlər.  
Azaldılmış, kəsilmiş  
Paya cirə deyirlər.

## SƏLLİMİ

- Daha getmir naxıra,  
Vurğun vursun Səlimi.  
Neyləyək, inəkləri  
Ötürürük səllimi.  
- Sellimi nədir, nənə?  
- Sellimi - özbaşına.  
Kendin dana-buzovu  
Qalib başlı-başına.

## YATAR

Bu torpağın qoynunda  
Nə qədər nemət yatar.  
Yeraltı xəzinəyə  
Babalar deyib: yatar.  
İnsan xəzine tapsa,  
Arzuya, kama çatar.  
Uyuyan gözəlleri  
Yuxusundan oyadar.  
Xərcədikcə onları  
Minarələr boy atar.  
Şəhər salar, düzülər  
Binalar qatar-qatar...

## HERAĞAC-SAVA

- Lobyaların dibinə  
Basdırıldığım ağacdı.  
Bu ləklərdə ekdiyim  
Lobyalar herağacdı.  
- Baba, herağac nədi?  
Sual verdi Tarane.  
- Herağac söyləyirlər,  
Qızım, həm tez əkilib,  
Həm də tez bar verənə.  
Bu lobyalar den tutub,  
Olar dərib bigirmek.  
Təzə loba yekişəm  
O tərəfdə iki lek.  
Hələ şaxlamamışam,  
Görürsən, təzə bitir.  
Qəperin dibindəki  
O şaxları get gətir.  
Şaxlayaq bu ləki də,  
Xəbər ver uşaqlara.  
Loba sarmaşq kimi  
Sarınsın bu şaxlara.  
Herağac sovlunda,  
Bunlar açaqac çiçək.  
Bu lobyalar savadı,  
Yəni gec bar verəcək...

## YARITMIRSAN DEYƏRLƏR

## HOZƏKİ

A Zəki, a Zəki,  
Hozəkisen, hozəki.  
Səliqə-səhmanın yox,  
Dağıdırısan, sökürsen.  
Qaz düzəltdiyin yerde  
Vurub gözü tökürsən.  
A Zəki, a Zəki,  
Olma belə hozəki.

## QISIR

Nənəm üreyini qisır,  
İnəyimiz qalib qisır.  
Bu il bala verməyəcək,  
Uşaqlar süd görməyəcək.

## İLXI, NAXIR, SÜRÜ

- Sən kənddə yaşayırsan,  
Gərək biləsən axı,  
İlxı nədir, ay Tural?  
- At sürüsüdür ilxi.  
- Yaxşı, bəs naxır nədir?  
- Dadlıdır inək südü,  
Guya bilmirsən, naxır  
Mal-qara sürüsüdü.  
- Bəs onda sürü nədir?  
- Sürü elə sürüdü.  
Qoyun sürüsünə bax,  
Otlaqları büründü...  
İlxıcı at otaran,  
Naxırçı mal otaran.  
Bəs qoyun otarana  
Nə söyleyirlər?  
- Çoban.

## DƏRZİ VƏ DƏRZ BAĞLAYAN

Altına qoyub dərzi,  
İşə başladı dərzi.  
Öz biçinci dostunun  
Köməyinə tələsdi.  
Onun üçün bir qəşəng  
Döşlük tikdi əlüstü...

## AZAN

Səhərlər verilir azan,  
Qayıtsın yolunu azan!  
Dönüb öten günə gəlsin,  
Bir imana, dinə gəlsin!

## MIĞMIĞA

İtil get, ay miğmiğa,  
Durma mənlə biğ-bığa!

## SUAL-CAVAB

- Dağ nədi, aran nədi?  
Şor nədi, ayran nədi?  
- Dağ dağdı, aran aran,  
Şor şordu, ayran ayran...

## ŞƏFFAF

Çox təmizdi şəffaf özü,  
Bulanıqdı şəffaf sözü.



## CİR-PEYVAS

Bir gün bağa gedəndə  
Baba dedi Eyvaza:  
- Kamil bağban, ay oğul,  
Cir calamaz peyvasa.  
Nəvə dedi:- Olarmı  
Verim bir sual, baba?  
Peyvas nədir, cir nədir?  
Məni başa sal, baba!  
- Kiçik, turşmezə olur  
Cir ağacın meyvəsi.  
Peyvas alma dərəndə  
Gelir mənim həvəsim.  
Ayigilaslarını  
Gilas eləmişəm mən.  
Nə qədər cir ağacı  
Peyvas eləmişəm mən.  
Etdiyim peyvəndlərə  
Bəzəmişəm bu bağlı.  
İstəsən, öyrədərəm  
Sənə calaq vurmağı...

## SAPAND

O taydakı bağçada  
Gör nə qədər qarğı var.  
Üzümə dadanıbdır  
Qara-qara qarğıalar.  
Babam bu tayda durub,  
İşə salıb sapandı.  
Onun atlığı daşlar  
Çətin yana sapandı!  
Ancaq məhəl qoymayır  
Vizildəyan daşlara.  
Çünki tamah güc gelir  
Ac-yalavac quşlara...

## TEZ BÖYÜ

Yaz gəlsin, iyun olsun,  
Quzular qoyun olsun.  
Mənim körpə çobanım,  
Tez böyü, toyun olsun.

## PAYTAXT

Harda olub xan taxtı,  
Harda olub bəy taxtı,  
Ora olub ölkənin  
Baş şəhəri, paytaxtı.

## ANONİM

Tısbağadan anonim  
Yazzılar ki, kefi var.  
Arvadının, qızının,  
Oğlunun öz evi var...

## SIRSIRA

Hər tərəfi qar aldı,  
Ocağımız qaraldı.  
Elə bil mariqdaydı,  
Bircə anda sırsıra,  
Odunların üstüne  
Düzüldü sıra-sıra.

## SEVİNC

Boş-boşuna axtarmır  
Adamı Sevinc özü.  
Bəlkə də "sev" sözündən  
Yaranıb "sevinc" sözü.  
Dostla birgə ağlayıb,  
Birgə gülesen gərək.  
Sevinə bilmək üçün  
Sevə biləsən gərək...



# BU CİNASLI ŞEİRLƏR, GÖR SƏNƏ NƏ DEYİRLƏR?

Acgöze bax, acgöze,  
Nə verdik, dedi azdi.  
Getdi çoxun dalınca,  
Yaziq meşdə azdı...

Nə soruşsan, Qara dinməz,  
Adı qalib qaradınməz.

Güldən düşdü, vay, sindi!  
Anam baxıb vaysındı.

Bəsdir elədin varğəl,  
Evə hər bir şey var, gəl!

Elə ki dəydi vəl vələ,  
Xırmandə düşdü vəlvələ.

Vecina də almir heç  
Nə çovğun, nə boranı.  
Bostanın bir künçündə  
Mürgüləyir boranı.

Bilmirsən şirin dilini?  
İşə sal şirin dilini.

Evimdədi Gülgəzim,  
Niyə çöldə gül gəzim?

Əynimdən düşdü fitə,  
Məni basdırılar fitə.

Əlinde Novruzgülü,  
Balaca Novruz gülür.

Avara bax, avara,  
Qoyub məni avara.

Danişma mənimlə açıqla,  
Qəlbindən nə keçir, açıqla!

Dayanmışam üzü yola,  
Adım qalib üzüyola.

Ağac idim, odun oldum,  
Mən alovun, odun oldum.

Gürcü dostum əziz Otar,  
Apar quzuları otar.

Söz deməmiş qız durdu,  
Soyuq çayı qızdırı.

Kim işləsə özbasına,  
Oyun açar öz başına.

Əger bu qazanc mənimse,  
Oğulsan onu mənimse!

Ata, nədənsə bu ay,  
Gözə az göründü Ay.

Demirəm dürrəm, inciyəm,  
Ancaq səndən mən inciyəm.

Dedim adımlı Ayguldü,  
Sözlərimə Ay güldü...

Nəfəsinə dərib sən,  
Xeyli meyvə dərisən.

Tutmaq üçün bu qurdı,  
O tələni bu qurdı.

Əli boşdu, zərgərə,  
Qızıl gərək, zər gərək.

Nə qorxaqqı bu ülkər,  
Günəşti görçək, ürkər.

Xalça üçün pül azdi,  
Pulüm çatan palazdı.

Nənəm ürəyini qısır,  
Inəyimiz qalib qısır.

Bu yarpızdı, o nanədi,  
Yaxşı bilirəm nə nədi.  
Danişma, e, bəsdi,  
Sözlərin əbəsdi.

Bu dünyada qafile  
Nə karvan, nə qafile?

Nə içki, nə badə?  
Nəbədə, nəbadə...

Nə olsun ki, su daşıyam,  
Vedrəm var ki, su daşıyam?

Gözəl kənddi Ramana,  
Qəlbim olub ram ona.

Xoş gəlmisin, salam, atam,  
Gözün aydın, salamatam.

Hər yan dümağ, bəyazdı,  
Cığır itdi, bəy azdi.

Hər bir dərdə var əlac,  
Ona-buna az əl aç.

Get bazara, ay Hilal,  
Bir az zəncifil, hil al.

Qoru, qora üzüm olsun,  
Pay almağa üzüm olsun.

Özün söyle, bürünce  
Nə geyim, nə bürünçək?

Sözün nədir mənə, Nadir?  
Mənim tek dost olar nadir.

Həmişə geydiyi bezdi,  
Yaziq bu paltardan bezdi.

Dolu idi çuval duzla,  
Deşdim onu çuvalduza.

Nigaranan Sərkardan,  
Qoyub məni sərgərdan.

Düşmən yüzdü, səksəndi,  
Məni gördü, səksəndi.

Yerə inci də sərsəm,  
Görməyəcək bu sərsəm.

Danişanca qozu-qozu,  
Çix ağaca, çırp bu qozu.  
Mərda kəsin qarçız, qovun,  
Namərdi qapıldan qovun.

Birinciye gedir qızım, birincidi,  
Aldıqları beşin biri bir incidi.

Gen dolanma, ay Nesir,  
Dost arasında nə sır?

Elə iş gör, ay Elşad,  
Sevinsin, olsun el şad.

Oxuyurdu birəbitdən:  
Sürətlidir birə bitdən.

Bisirdiyim daşmadı,  
Ha qızdırıdım, daşmadı.

Yer eşir, gel-gel deyir,  
Buynuzsuz kəl kəl deyil.

Budaqda var sıraqgülü,  
Kükük esir, sıraq gülür.

Keçini biz aparsaq,  
Söz olar, sən apar sağ.

Əger səndə yoxsa yaddaş,  
Eline, obana yadlaş.

Nabələdə, xama,  
Kimi verən xama?!

Bekar gəzmə, işlə, qazan,  
Boş qalmassisin evdə qazan.

Mənə çevirdin arxa,  
Gedib yixıldın arxa.

Əlimdə var bir qaval,  
Hünərin çatır qov, al.

Yeriyənde yer əsərdi,  
Hikkə onu yerə sərdi.

Elə ki, gördü şirə,  
Qarışqa döndü şirə.

Bu oğlan çox ədəbazdı,  
Çünki onda ədəb azdı.

Mənə deyirlər ayidöşəyi,  
Neyləyir axı ayi döşəyi?

İstəmirəm çırtıma,  
Çıl toyuğu çırtıma.

Bələ deyir quşzümü:  
Dimdikləyir quş üzümü.

Soyu töksən sərincə,  
Saxlayacaq sərincə.

Tabaqla un qalınca,  
Bişir kökə, qalınca.

Bu külündü, o beldi,  
Bu kəmerdi, o beldi.

Görməli işlər çoxdu,  
Ne dayanmışan, yeri!  
Qızıl tapa bilməsən  
Əger qazmasan yeri.  
Qızıl, torpağım, qazıl,  
Gül bitsin qızıl-qızıl.

Göre bilmir göz gözü,  
Hər yan qara zülmətdi.  
İşqları söndürüb,  
Yağı bize zülm etdi.

Bu köhlen at cıdırda  
Çətin aylı, sına.  
Mənə inanmirsən,  
Çap onu, özün sına.

Bizim bostanımıza  
Divan tutub sağaşan.  
Dimdik-dimdik eləyib,  
Qalmayıb bir sağ soğan.

Yuxudan duran kimi  
Bizim kiçik Tamaşa.  
Həngame qoparacaq,  
Başlanacaq tamaşa.

Bu meyveni o çardaqqan  
Mən asmadım, anan asdı.  
Xahiş elə versin yeyək,  
Yaman dadlı ananası.

Bağçada görüb qaraltı,  
Kelin gözləri qaraldı.  
Əlimdəki dəyənəyi  
Görüb, qorxudan kəl əsər.

Yetişib şipşirin olar  
Tənəyin üstdə kələsər.

- Bu nədir bishirmişən?  
- Qurudlu kələcoşdu.  
Bir boşqab çəkdim, yedi,  
Sevindi, kələ, coşdu.



Daş divardan qopan deyil,  
Hara qoysan qalasıdı.  
Bu, babaların hördüyü  
Xocamsaxlı qalasıdı.

Mışarlar düşdü işe,  
Ağacdan çökük taxta.  
Usta əlleri dəydi,  
Taxta çevirildi taxta.

Boz ay, bəndi bozardin,  
Çix get, gelsin yaşıl ay.  
Çöllər, düzlər, yamaclar  
Qoy bürünsün yaşıla.

Yayam, yayam, yayam mən,  
Bir çəkili yayam mən.  
Çiçəklərin etrinin  
Gerek ele yayam mən.

Qanmaza ya otaq, ya dam,  
Duyusuz kəsləre yadam.  
Ürəyime bir od düşüb,  
Çətin ki, uyuyam, yatam.

Mənimcün əzizdi o dam,  
Taxtadan tikilib odam.  
Orda necə yaşayacam,  
Axi mən yanar bir odam?

Havayı tökdüm o təri,  
Gül ekdim səndən öteri.  
Üzünü döndərib getdin,  
Dostluq olarmı öteri?

Yadellilərə  
Sinəni sən gər.  
Düşmən olduğundə  
Yaransın səngər.

Göylər necə ayındı,  
Ulduz güldü, ay dindi.  
Səni başa düşmədim,  
Sözlərini aydın de!

Neçə gündü bostanı  
Buraxmisan başına.  
Könlü yemiş istəyən  
Dolanar tağ başına.

Öpdüm səni barışaq,  
Yaxın gəl, incik balam.  
Adam küsəyen olmaz,  
Mənim gəlinçik balam.

Lovğalanma, ay təkə,  
Gel döyüsek tək-təkə.  
Sən qoçqsan, mən qoçaq,  
Sən təkəsen, mən qoçam.

Ananın sözlərindən  
İncimisen sən ebsə.  
Deyir dəcəllik etmə,  
Nə söyləsin sənə bəs?

Qənd yeyir Qəndab bala,  
Di axtar, qənd tap, bala.  
O qədər qənd yeyib ki,  
Batibdir Qəndab bala.

Temir edir saatları,  
Mənim atam saatsazdı.  
Onun elli dəydi, demek  
İşləyəcək, saat sazdı.

Şamaxıda bir çay var,  
Durub baxsan bir saat.  
Səni məftun edəcək  
Dağlar qızı Pirsaat.

Qoy yesin şirin-şirin,  
Quzuya qıyaq otu.  
Körpə əmlik otlasın  
Bu körpə qıyaq otu.

Üstü dolu nar ilə,  
Əyilib nar qanadı.  
Biri qırılıb düşdü,  
Əzildi, nar qanadı.

Çiçəklərin gözündə  
Neçə şəhli gile var.  
Qurut o göz yaşını,  
Gilevar, ay gilevar.

Dostum, bir dön bəri bax,  
Gözəldimi bizim bağ?  
Gilaş verim gel sənə,  
Nə durmusan, gəlsənə!

Tülküñün ayaq izi  
Qapımızda rədd oldu.  
Toyuğu çırpışdırıb  
Başımızdan rədd oldu.

Əl uzatdım dərəm onu,  
Dedim yaxşı qanqladı.  
Tikani batdı əlime,  
Yarpağında qan qaldı.

- Tapan kimi girəvə,  
Qapını aç, gir eve!  
- Boyun var bircə qarış,  
Get öz işinə qarış.

Sözü deyənde açıq,  
Niye edirsən açıq?  
Yemek hələ bişməyi,  
Axi hamımız açıq?

Dodağını büzme gel,  
Şəker bala, bal bala.  
Tez ol bal ye doyunca,  
Qoy qarışın bal bala.

Bu nə yaxşı güldəndi,  
Gülün yeri güldəndi.  
Balam güllərə baxdı,  
Güllüyünü gül dəndi.

Bir daş atsan ayna gölə,  
Çiliklənər, su da sınar.  
Oraq zəmini biçəndə,  
Su səhəngi suda sınar.

Gel sən də bax, Narın, Narın,  
Yağış yağır narın-narın.  
Üstünün tozu, torpağı  
Yuyulur almanın, narın...

**YALAN**  
Dediyindən utandı,  
Üz-gözündən tər getdi.  
Bu qız yalan deməyi  
Birdəfəlik tərgitdi...

**ƏLAQE**  
Aramızdakı  
Əlaqe dardi,-  
Bəs bu nə ilə  
Əlaqədardı?!

**PAYA**  
Göz diksən özgə paya,  
Başına dəyar paya!

Çıxsa yaxşı bir  
İş güzarına,  
Döñərsən əsrin  
İşgüzarına...

Heç bilmirəm  
Haydayam,  
Öz başımın  
Hayindayam...

Dedi:  
- Gözlerimden itil! -  
İti çöle  
İtəledi.  
Küçüyünü qapısında  
İt elədi...

Dəyirmandı göz dikmədim  
Öz dənimdən artıq una.  
Ehtiyacım yoxdu mənim  
Onun-bunun artığına.

Qaş-qabağını tökdü,  
Əvvəl məni qısqandı.  
Bir azca keçen kimi  
Öz səhvini qız qandı...

Cayda axır su iti,  
Üzə bilmir suiti.

Əti doğra qıyma-qıyma,  
Bişir mənə dadlı qıyma.  
Əllərinin bəhrəsinin  
Dosta ver, düşmənə qıyma.

Uşaq vaxtı şah idim,  
Heyf, yoxdu şahidim.

Bisirmişəm xəşləmə,  
Xoşlamırsan xoşləmə...

Özün üçün axtar iş,  
Faydalıdı axtarış.

-A, bu nəcidi?  
-Abunəcidi.

Bir səbəb olmadan  
Yar atmaq olmaz,  
Qalbdə eşq olmasa,  
Yaratmaq olmaz.

Bu gün bilik günüdür,  
Dərsin bil, ilk günüdür.

Baş komandır, əl əsgərdi,-  
Bunu deyən Ələsgərdi.

Əger olsa Vətən daşlıq,  
Neyə dəyer  
Saxta, quru vətəndaşlıq?

Kim elime buyurdu,  
Abad gördü bu yurdur.

Bir aqsaqqal buyurdu,  
Kim qarğıyıb bu yurdur?

Gel iş görək müşarla,  
Get taxtanı müşarla!

Mənim tutum qurudu,  
Matim-qutum qurudu.

Verib durma əl əngə,  
Ələngəsən, ələngə.

Fikirleşməyə  
Səndə tap macal.  
Qoy düşündürsün  
Səni tapmaca.

Ulu yurd yerim  
Azix.  
Kim deyir ki,  
Biz aqız?!

Baş aqmaq olmur havadan,  
Xəzri döñür giləvara.  
Ora-bura baş əyməkden,  
Qalib neçə gül avara.

O çətin ki, tapa xeyir,  
Nə soruşsan deyir: -Xeyir!

İller boyu eylədikcə  
Göye zənn,  
Bir elçatmaz dağa dönüb  
Göyzən.

Belə deyir hörməçək:  
Sənə torba hörüm, çək!

Bu güləri, ey, bəcər,  
Adam olmaz eybəcər...

Bu adamın ürəyində  
Tamah kordu, tamah kardı.  
Gözləri heç nədən doymur,  
Tamahkardı, tamahkardı..

Söylə nə vaxt məktəbə  
Gedəcəyəm, anacaq?  
Bilmirəm geləcəkdir  
Gözəldiyim an haçan?

Ata gülə ata-atə,  
Atıcı olmuşam, atal

Camış yemir diri-dirı,  
Cavansırın cavan şiri.  
Bu doğruçu şir deyil ha,  
Danlamayın Cavansırı.

Yol kəsəkdi, yol daşdı,  
Təmizləyək yoldaşı.  
Uşaqlar topa-topadır,  
Uşaqlar bir-birinə  
Top atır...

Qanadın sınsın,  
Ağcaqanad.  
Üz-gözümüz  
Azca qanad.

Bağımızda ən uca  
Ağacdır yaşıl qovaq.  
Əli baltalıları  
Gerek həyətdən qovaq.

Yuxum oldu  
Bildir çin!  
Tutdum bir kök  
Bildirçin.

Pişikler gülükde  
Gül eşir,  
Pişikler gülükde  
Güleşir...

Taxta novda su vardi,  
Ramiz atı suvardı.

Bir bax, çayın içinde  
Var nə qədər daş ada.  
Sular nəğmə oxuyur  
Torpağa da, daşa da.

Bəsdir yığdıq göbəlek,  
Yorulmuşam, gel bölek!  
Mehriban bir nənə kimi  
Ulduzları Ay əzizlər.

Deyər: -Mənə yaxın gelin,  
Ay doğmalar, ay ezişlər!

• • •

Neye lazım dəb-dəbə?  
Oxşamır ha dəb dəbə!

• • •

Götürməklə kök ələ,  
Ariq çetin kökələ!

• • •

Istəmirsən yumruq, dürtmə,  
Burnunu hər yərə dürtmə!

• • •

Danışınca qaba-qaba,  
Get meyveni dər, yiğ qaba.

• • •

Dayanırsı dinc elim,  
Axi necə dincəlim?

• • •

Səpir ay nur,  
Baxır Aynur.

• • •

Su çatmadı bu ləkə,  
Xiyara düşdü ləkə.

• • •

Yemirəm süzmə,  
Qatığı süzmə!

• • •

Yal vermesən küçüyə,  
Qaçıb gedər küçəyə.

• • •

Bir vaxt onu sel ovdı,  
İndi adı selovdu.

• • •

Bilən kimi dardı,  
Quş zəmiyi dardı.

• • •

Şoruqurut,  
Olsunqurut.

• • •

O çaynik, o çaydan,  
Süz içek o çaydan.

• • •

Balaca Güler,  
Nə desən, güler.

• • •

Vedrə verdim Güllərə,  
Su daşıdı güllerə.

• • •

Mənə vermir Süsen dən,  
İncimisən Süsendən.

• • •

İncitmə, bacı, bacını!  
İncitməz bacı bacını...

Istəmirəm çıçırtma,  
Çıl toyuğu çıçırtma.

• • •

Üz gözünü bozartma,  
Bışırışəm bozartma.

• • •

Stəkanım armudu,  
Mən sevirəm armudu.

• • •

Su kükreyir, su daşır,  
Yomaları su daşı.  
Nə durmusan, ay Gülzar,  
Ağaclarla su daşı.

• • •

Ata, domna peçində  
Neyləyir ki, o dəmr?  
Polada dönmək üçün  
Ele bil ki, od əmr.

• • •

Çaya çevirib arxa,  
Rövşən yixıldı arxa.

• • •

Üzümə bax, üzümə,  
Sanki gülür üzümə.

• • •

Ağıla bax, ağıla,  
Pəye deyir ağıla.

• • •

Dənizdəki adalar,  
Təzə-təzə ad alar.

• • •

Görəndə güllü yazı,  
Yazırkı Güllü yazı.

• • •

Şəker də qatsan bala,  
Ondan şirindir bala.

• • •

Gedirəm bağa sarı,  
Yarpaqlar sarı-sarı.

• • •

İşine verme ara,  
Get özüne dost ara.

• • •

Dörd tərəfə yel əsir,  
Vermək olmaz yele sərr.  
Ağacların budağı,  
Hədəleyir bu dağı.

• • •

Balaca bacım Şirin,  
Bal yeyir şirin-şirin.

• • •

Tikan getir bir vələ,  
Səni mindirim vələ.

Dərslər yetişdi sona,  
Eve qayıtdı Sona.

• • •

Od deyilməz hər qora,  
Üzüm sayılmaz qora.

• • •

Sərginin qirağından  
Elşad quşları qovur.  
Deyir ki, əvəzində  
Mənə qovurğə qovur.

• • •

Kim ağıbsa torbanın  
Ağzındaki düyüünü.  
Plov bişirmək üçün  
O aparıb düyüünü...

• • •

Bulağı tapdim axır,  
Gör nə qəşəng su axır?

• • •

Göyərde şimşek çaxır,  
Qardaşım içir çaxır.

• • •

Çərşenbə yetişəndə  
Qalayardıq ocağı.  
Hamı şənlik edərdi,  
Kim unudar o çağrı?!

• • •

Tok yoxdur, yandır şəmi,  
Işqda yeyək şəmi.

• • •

Oda atsan odunu,  
Kim söndürər odunu?!

• • •

Fikir vermə o çapqala,  
Üşüyrsən, ocaq qala!

• • •

Bir sehri açaram,  
Kılıdları açaram.

• • •

Çox dadlıdı soyutma,  
Ye, a bala, soyutma!

• • •

Ay Əmine, Əminə,  
Dur çay getir əminə.

## GÜNEŞ

Ele bil gülümseyib,  
Üfüqlərdə o yandı.  
Yatanların hamısı  
Yuxusundan oyandı...

## MANQAL

- İçində köz sayışan  
Nədir bele?  
- Manqaldı.  
Baxıb ev sahibinə  
Qonaq güldü:  
- Mən qaldım.

## GÜLDAN

Bu nə qəşəng güldəndi,  
Gülün evi güldəndi.  
Balam güllərə baxdı,  
Güllüyüni gül dandı.

## GÜL

Göy çəməndə gül "daşır",  
Qalıxb örtüb gül daşı.  
Sən də gəl qucaq-qucaq  
Dostlarına gül daşı...

## ŞEH

Aydınlıq gecelerdə  
Qonaq gəlib şəh güla.  
Şəfəqlərin altında  
Gül danişar, şəh güler...

## KİM HAQ VERİB

Kim haq verib küləyə,  
Çiçək qira, gül əyə?

## GÜNƏBAXAN

Məni əkib becərən  
Balacaboy cırdandı.  
Quşların dimdiyinidə  
Tumum bir-bir çrtləndi.

## İKİ QORXAQ

Qabağına it çıxdı  
Qayıdanda sahilən.  
Sahil köpəkdən qorxu,  
Itse qorxu Sahilən.

## BULAMA

İnəyimiz doğubdur,  
Bisiriblər bulama.

Ancaq ehtiyatlı ye,  
Üst-başını bulama.

## BU DA BAHAR

Hələ qar eriməyb,  
Quzum tapsın ot harda?  
Kövşənlərdə ot azdı,  
Yağış yağa, ot arta!  
-Bu da bahar, quzunu  
Apar çöldə otar da!

## ÇİM

Deyirsən su dayazdır,  
Çəmənlilikdən kəsib çım,  
Kiçik arxın öünü  
O çımlərlə kəsib, çım!

## İTİN KÜCÜYE NƏSİHƏTİ

Yaşamaq isteyirsən hurr,  
Hür, hür, hür...

## TƏNBƏLİN NƏSİHƏTİ

Sənə versələr sual,  
Dinmə, ağızına su al.

## XALÇA

Təmizlə döşəməni,  
Aç, yera döşə meni.  
Tozlansam, çubuq ilə  
Döy məni, döşə meni.  
Atma mənim üstümə  
Körpəni, döş eməni.

## TİKAN

Böyürtkən yiğan zaman  
İlişmişəm tikana.  
Getir iynəni, sapi,  
Köynəyimi tik, ana!  
Bir az hövsələni bas,  
Biy, bu nədir, ay Abbas?  
Ta bundan köynək olmaz,  
Dur gel gedek dükana...

## TURŞ NAR

Bələ söylədi Anar:  
Nə yaman turşan, a nar!

Bu turşluq alçadadı,  
Verisən alça dadi.  
Xoşuna gəlmir, yemə,  
Dadım kimi dad hanı?  
Görsə ağızı sulanar  
Məni bir yol dadanın...

## KİRŞƏ

Tez ol, işə girisek,  
Düzəldək bir kirşə.  
Minib onun üstüne  
Dağ aşağı sürüşək.  
Bu dağdan sürüşməyi  
Etdim sənə qadağan.  
Onun sildirrimindən  
Əskik deyil qada, qan.

## BALACA SÜRÜCÜ

Yaşıl işıqlar yandı,  
Qarşında yol açıqdı.  
Motoru işə saldım,  
Maşının yola çıxdı.  
Harayladı ki, dostum  
Qabaqda var sərt döngə.  
Yollar nabelədsən,  
Uzağa getmə, dən gəll.  
Deyir dən gel, dənərəm,  
O mənə dostdoğmadı.  
Həyatda insan üçün  
Ən yaxın dost doğmadı.

## DOSTUMUZ

Sehər-sehər Gülverdi,  
Gülbutaya gül verdi.  
Sevindirdi hamını  
Dostumuz bu gəlişlə.  
Vedrə verib əline  
Dedik ona: - Gel işle!  
Çarhovuzun içinde  
Nə yaxşı ki, su vardi.  
Vedrə-vedrə daşıyib,  
Ağacları suvardı...

## BƏSDİR YOLLARI ÖLÇÜDÜÜN

Bəsdir yolları ölçüdün,  
Veyillənmə, yeri işinə.  
Əməlli get, böyük-kicik  
Baxır sənin yerinə.  
İstemirik lağla qoyaq,

Səni elə salaq, gülök.  
Yapış bir işin qulpundan,  
Qol cırmala, bağda gül ek.  
İş görməsə kimə gərək  
Qüvvətli qol, güclü bilək?  
Bina ucalt, yer ek, bağ sal,  
İnsan olduğunu bilek.

**HƏYƏCAN**

Peyələr sıra-sıra,  
Bayır sazaq, sırsıra.  
Qara çoban qışqırdı:  
Heyvanları qış qırdı.  
Qarla örtülüb kövşen,  
Ala qoyun, az gövşə!  
Tez elə, tap ot, eləf,  
Yoxsa olarıq tələf.

**DİVAN**

Axi nə vaxtdan  
Divan at oldu?  
Onun belinə  
Tural atıldı,  
Aqsın atıldı.  
Görün ne günde  
Qalıbdır divan?  
İndi mən size  
Tutaram divan...

**KEÇƏ**

Gəlib çıxmışq yaylağa,  
Uzəq yollar keçə-keçə.  
Qurdugumuz alaçığın  
Yanı keçə, üstü keçə.  
Ondan çətin soyuq keçə,  
Ondan çətin isti keçə...

**BİR AYDINLIQ GECƏDƏ**

Bu aydınlıq göyleri  
Seyr edirəm axşamdan.

Elə bil bal süzlür  
Göydən yera ağ şandan.  
Göydə ulduz görməsəm,  
Menimcün ar olardı.  
O sayışan ulduzlar  
Elə bil arılardı...

**CÜÇƏ**

Ay lümək cücəm, cib-cib.  
Den ilə doludur cib.  
Çağırıram bir kelmə,  
İstəmirsen heç gəlmə...

**QIRQOVUL**

Tüfəngimi götürdüm,  
Gedek vuraq qırqovul.  
Heç ağlin başımda,  
Nə umursan sən məndən.  
Qırqovulu qırmazlar,  
Hünerin var qır, qovul  
Bu meşəden, çəməndən.

**QALMAQL**

Qışqırdılar:  
- Qalma!  
- Qal!  
Düşdü yaman  
Qalmaqla...

**ƏKİN, SƏPİN, BİÇİN**

Daşıdıq kür-küleşi,  
Gelin yeri əkin di!  
Ay traktorcu qardaş,  
Sənin işin əkindi.

Şumlamışam torpağı,  
Toxum gətir, səp indi.  
Bilirsən ki, əkindən  
Sonra gelən səpindi.  
Zəmi çıxıb qurşağa,  
Vağamlayıb, biçin di!  
Kombaynçı qardaşım,  
Sənin işin biçindi...

**ÇİMƏRLİKDƏ**

Dedim ki, yorulmusan,  
Nəfesini dər indi.  
O yana sarı üzma,  
Orası yaman dərində.  
Elxan sözə baxındı,  
Hədələdim, çəkindi.  
Orxan isə boğular,  
Tut elindən, çək indi.  
Ağzına şor su dolub,  
Unutmaz o bu dadi.  
Bəle olar e, dostum,  
Hə, necəsən, burda dur...

**RƏDD OL**

- Mən səndən incimisəm.  
- Niye?  
Dedin ki, rədd ol.  
- Pis söz deməmişəm ki,  
Demmişəm iz ol, rədd ol.

**KİTABIN İÇİNDƏKİLƏR:**

**ANA DİLİ..... 4-5**



**SƏS PƏTƏYİ..... 6**



**“ƏLİFBA” M..... 7**



**FONETİKA..... 8**



**NİTQ HİSSƏLƏRİ ..... 9-10**



**CÜMLƏ ÜZVLƏRİ..... 11-12**



**DURĞU İŞARƏLƏRİ..... 12-13**



**DİLİMİZİN SÖZLƏRİ..... 14-19**



**CİNASLI ŞEİRLƏR..... 20-26**

İbtidai sinif şagirdləri  
və məktəbəqədər  
azyaşlı uşaqlar üçün  
aylıq jurnal

1958-ci iləndə çıxır

Təsisi: Azərbaycan Gənclər İttifaqı

Bəs redaktor: Rafiq Yusifoğlu

Redaksiya heyəti:

Hüseyn Abbaszadə  
Yusif Hüseynov  
Ağacan Əhmədov  
Ənver Qarayev  
Zahid Xəlil  
Cahangir Məmmədov  
İlyas Tapdıq

Məsləhətli  
 İlqar Mehdiyev

Bədii redaktor: Arif Hüseynov

Dizayner - rəssam: Leyla Salamova

Redaksiyanın ünvanı:  
Bakı - AZ 1146,  
Mətbuat prospekti,  
529-cu məhəllə,  
Telefon 439 08 53  
E-mail: goyarchin@box.az

Çapa imzalanıb: 16.07.07  
Sifariş 2720  
Tiraj 3000  
Kağız formatı 60/90/18  
Çap vərəqi 3.5  
Hesab-nagr vərəqi 3.93  
Ofset üsulu ilə çap olunub.  
Bakı  
“Azərbaycan” nəşriyyatının  
mətbəəsi

Lisenziya № 022328

## ATALAR SÖZLƏRİ

Söz var el içində, söz var ev içinde. Dildən acı, dildən şirin şey yoxdur.  
(Azerbaycan)

Bir səmimi söz iki dəfə and içməkdən yaxşıdır.  
(Afrika)

İnsanın ləyaqəti dilinin altındadır.  
(Fars)

Qəlbi qara olanın sözü də qara olar.  
(İsveç)

İstədiyini deyən, istəmədiyini eşidər.  
(Türk)

Dil, onun lügət tərkibi olan söz haqqında görkəmli adamların  
fikirləri olduqca maraqlıdır:

Dil mədəniyyətlə birgə boy atır.

Dil millətin ruhudur.

Dil ideyanın, hissin, təfəkkürün canıdır. L.Tolstoy

Dilin əsas məziyyəti onun aydınlığındadır. A.Stendal

Dil insanın daxilini göstərən güzgündür. V.Leybnits

Söz işin kölgəsidir. Demokrit

Söz əsər etməyənə çubuq da kömək etməz. Sokrat

Söz ovsundan güclü ovsun yoxdur. A.Frans

